

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 197 (1805) 24 oktyabr 2018-ci il


(əvvəli ötən sayımda)

İslam Məmmədovun şərəfinə yازılmış "İslam" balladasi həqiqi mənada böyük şairimiz Səməd Vurğunun Böyük Vətən müharibəsi haqqında yazdığı şeirlər arasında öz məzmunu, dəyəri, bədiiliyilə çox seçilir, yadda qalır. Islam Məmmədov şəxsiyyətinə, əməllərinə əsil mənada solmaz ətirli çiçək kimi ucaldılmış bu şeir-abidə bu sətirlərə yekunlaşır:

Öpür bir-birini aylar, fəsillər,
İnsanlıq qovuşur arzularına.
İslama hörmətlə azad nəsillər,
Baş əyir dünyanın xilaskarına!

Böyük şairimiz Səməd Vurğunun "İslam" balladası ilə gözəl bir abidə ucaltdığı bu fedakar insanın neinkin yaxşı əməlləri, elə dostluğu, qardaşlığı da insanlara bir örnek, nümunə olmalıdır. Onda hər iki insanın ruhu şad olar! Belə insanları alqışlanmağa, fəaliyyətlərini təqdir etməyə dəyər. Neinki Qazaxda ele Kürdəmirde də bu dostluğu, qardaşlığı simvolizə edən bir lövhə, abidə olmalıdır!

Qırmızı körpü... Körpü isə insanları daha da yaxın, doğma edən, birleşdirən bir vasitədir. Hər dəfə o körpündən keçəndə, o dahi insanlar, onların nəsillərə ərmağan olası dostluğu, qardaşlığı, əməlləri yada düşür... İstər-istəməz təsirlənir, kövrəlir, gözləri dolur... Hər ikisi öz soydaşımız, hər ikisi



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
İNKIŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



QIRMIZI KÖRPÜ



Fəxr edirik ki, bəşeriyyətin qəhvəyi faşist taunundan xilas olunmasında o böyük insanın - İslam Məmmədovun da əvəzsiz xidmətləri olmuşdur. Yaşlı adamlar indi də Qırmızı köprüyə İslam körpüsü deyirler.

Hər dəfə düşünərdi ki, bu böyük şairi Kürdəmirə, bu şoranlı torpağa bağlayan hansı qüvvə, maraq olmuşdur? "İslam" şer-balladasında bütün bu suallara cavab taparaq, qəlbən çox rahat, sakit oldu. Deməli, torpağın şoranlı, isti, insanı yandırıb-yaxan olması həle hər şey deyilmiş. Necə ki, Kürdəmir torpağına, ərazisinə bənzəyən müqəddəs yerlərimizi müqəddəs edən müqəddəs insanlar olduğu kimi... İslam Məmmədov şəxsiyyəti, əməlləri də bu yerləri beləcə şöhrətləndirir...

Bəli, tarix boyu köprü tikmək, tikdirmək, bərpa etmək ən böyük savab işlərdən biri olub.

Müqəddəs varlıqlara da bu yaxşılıq körpüsündən keçib yaxınlaşır, yaxın olur insanlar İstər cismən, istərsə də ruhən... Qırmızı köpünün isə xalqımızın memarlıq sənəti tarixində öz adı, öz yeri var. O, təkcə ölkələri yox, insanları da bir birinə yaxınlaşdırır, yaxın edir...

Fəxr edirik ki, bu möhtəşəm Qırmızı köpünü bərpa edib, bu günkü hala salanlardan biri də eloğlumuz İslam Məmmədov, bir də onun yaxını, ailəvi dostu olduğu, qardaş bildiyi böyük şairimiz Səməd Vurğun olub. Onun bu fedakar insana həsr etdiyi "İslam" balladası ilə bu xeyirxah əməller əbədiləşib. İndi hərdən öz-özüne soruşur, görəsən belə bir adamın adına indi Qazaxda anılırmı?! Heç olmasa onun adına Kürdəmirde olduğu kimi bir küçə varmı? Varsa çox yaxşı, bu hərəkət alqışa layiqdir! Yoxsa, bu barədə düşünülməlid...

azərbaycanlıdı. Az-çox bu kitablara bələddi, belə yaxın, ailəvi dost olan, qardaş bildiyi insanın ölümüne, yoxluğunə bu qədər yanib-yaxılan, belə təsirli şer-ballada həsr edən ikinci belə bir şair, insan tanımı! Arzu edir ki, hər iki rayonda bu qardaşlığı, yoldaşlığı simvolizə edən qoşa ayaq ləpirlərini özündə əks etdirən abidə qoyulsun, ucaldılsın!..

Necə ki, vaxtında Səməd Vurğun poeziyası böyük Sovetlər İtifaqına lazım idi! Elə onun "Ukrayna partizanları" şeiri yüz min nüsxələrlə çap olunub, təyyarələrdən meşələrə səpiləmiş!.. Döyüşkən, mübariz partizanları ruhlandırmak üçün! İndi hamı belə bir "Qarabağ" şeiri?! Varsa da, onu kim oxuyub, harada ona dövlət səviyyəsində münasibət göstərilib?! Səməd Vurğun isə sanki bu günümüzü nəzərdə tutub yazdı:

De, kimdir gecənin bağrını dələn,
Düşmənin üstə ley kimi gələn?

Kimin qüdrətinə güvənir Vətən,
Kimdə sədaqət də, mərəlik də vardır?
O bizim qəhrəman partizanlardır!

Bir sözə zər də bizdə, zərgər də!.. Sadəcə xalqın mübarizə ruhunun ölgünləşməsinə imkan verməmək! "Qarabağ! Qarabağ!" deməkə iş bitmir! Hər yanda beləcə canlı sözün qüdrəti hiss olunmalı, gənclərin Vətən sevgisi yüksəldilməli, coşdurulmalıdır! Nahaq demirlər ki, qələbəni təmin edən öndə gedən cəsur əsgərlər olur! Belə insanlar yolunda quru torpağa da baş qoymaşa dəyər! Sanki qulağına həzin bir əsgər mahnısı gəlir: "Məni qoruma, anam mənim!.. Qorusan da, məzarım üstə ağlama..." Bax xalqın qətiyyətliyilik, cəsurluq ruhu bundadı! Axi, onlar İslam Məmmədov, Səməd Vurğun kimi şəxsiyyətlərin nəvələri, nəticələridi!..

Qazax eli!.. Ona həmişə elə gelib ki, bütün Azərbaycana gənəş elə oradan doğub!.. Əlbəttə, bu sənət, elm, bilik günüşi olub! Qori seminariyasının Qazaxa köçürülməsindən sonra daha çox! Onun ibtidai sinif müəllimi Bahadur Əhmədov da əсли Qazaxdan idi. Kürdəmirin Ərəbxana kəndini özüne yurd yeri seçmişdi. Qaramahmudlu kənd ibtidai məktəbinde onlara dərs deyərdi. Məhşur Əfəndiyevlər ailəsinin bir nümayəndəsi, olduqca səmimi, alicenab bir insan idi. Respublika xətəxanası onun əmisinin adını.

Novruz müəllim də onun kimi Ərəbxana səkkizilik məktəbdə coğrafiya, kimya fənlərindən onlara dərs desə də, dünya dəhilərindən onlara səhbət etməyi də unutmadı. Lev Tolstoyu, Çexovu, Turgenevi, Dostoyevskini o sevdirdi ona. İnsan ne qədər hazırlıq, mütaliəçi olarmış! Bəlkə də "Hərb və Sülh", "Anna Karenina", "Dirilmə" romanlarını əzbər bilirdi. Hey Lev Tol-

stoydan misallar çəkər, onun müdrik kəlamlarından səhbət açardı...

ADU-nun hüquq fakultəsində oxuya əslən qazaxlı olan Vaqif Hacıyev onlara dərs deyərdi. Bu mübariz ruhlu adam qorxu, hürkü bilməz, onları əsil mənada mübariz insanlar kimi yetişdirməyə çalışardı. Onda hələ hüquq fakultəsi indiki İstiqlalıyyət küçəsində, Ali Sovetin köhnə binasının birinci mərtəbəsində yerləşirdi. Qorxudan çoxlarının piçitti ilə danışdıqları vaxtlarda, o əlini yuxarı- ikinci mərtəbəyə tərəf qaldırıb deyərdi: "Hamisini edən bu alçaqlar, vicdansızlar, manqurtlardı!"

Bəli, özümüzdən olan baltalar vaxtında bizi çox kəsib- doğradı. Bir "məlodes" sözünü eşitmək üçün. Şükür ki, yenə də taley üzümüze güldü. Heydər Əliyev qüdrəti ilə tam müstəqilliyə qovuşduq, ölkəmizin sahibi olduq. Qırmızı körpüdə bizim inam, ümidi yerimizdi! Gör gündə neçə - neçə adam onun üstündən o terəf-bu tərəfə keçir. Xeyirxahlıqla yanaşı, tək-tək olsa da bədxahlara da təsadüf edilir. Bunlardan Vətən, cəmiyyətimizi qorunmalı, işqli sabaha inamlı getməliyik!

Qırmızı körpü!.. Müqəddəs torpağımız... İnsan bəzən səhvə yol verir, ona nəsib olan səadəti qiymətləndirə bilmir. Sonra da gec olur. Bəli, belələri elə iradəcə zəif olan, məqsədsiz insanlardı! Onlara da arxa, kömək olmaq hər birimizin vəziyyətə, vətəndaşlıq borcu olmalıdır! Axi onlar da xalqımızı təmsil edirlər! Görürsən ki, bir tabaq meyvənin içində də çürüyünə təsadüf edilir. Xoş gələdcək, qarabağ zəfərləri, sağlamlıq naminə çalışmalıyıq! Fəaliyyət göstərməliyik!

Əlisəfa Azayev



ƏDALƏT • 24 oktyabr 2018-ci il